



AUDİTOR RƏYİ AUDITOR OPINION

SERİYA SA № - 15589

«AZ SİĞORTA» ASC-nin 01 yanvar 2008-ci tarixdən 01 yanvar 2009-cu il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən illik mühasibat hesabatlarına dair

AUDİTOR RƏYİ

Bakı şəhəri

31.03.2009-cu il

Mən, Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi 03 yanvar 2005-ci il tarixli, SA/237 seriyalı, 001484 sayılı lisenziyaya əsasən fəaliyyət göstərən Sərbəst Auditor Əliyev Xaləddin Cəlal oğlu «AZ SİĞORTA» ASC ilə bağlanmış 12 yanvar 2009-cu il tarixli AP 031826 sayılı müqaviləyə əsasən 01 yanvar 2008-ci il tarixdən 01 yanvar 2009-cu il tarixədək olan dövrün maliyyə - təsərrüfat fəaliyyətini əks etdirən mühasibat hesabatlarının təqdim edilmiş sənədlərə əsasən auditor yoxlamasını aparmışam.

Yoxlama 25 mart 2009-cu il tarixdə başlayıb və 31 mart 2009-cu il tarixdə başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə qiymət verməkdir və mən yalnız bu rəydə əks olunmuş mülahizələrimə görə məsuliyyət daşıyıram.

Mülahizələrimi düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə (müddəalarına) uyğun olaraq audit planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedic materiallar yoxlanılmış, habelə sifarişçi-təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmiş, aktda öz əksini tapmışdır.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Qulluq borcumla əlaqədar apardığım yoxlama ilə müəyyənləşdirilmişdir ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və Nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır.

Rəy 31.03.2009-cu il tarixdə eyni qüvvəyə malik 2 nüsxədə tərtib edilmişdir.

Bunlardan biri sifarişçi təsərrüfat subyektində, ikincisi isə auditorda saxlanıldı.

Ünvan: Bakı şəhəri, Babək pr-ti 95, mənzil 122; Tel: 394-66-02.



Əliyev X. C.